



## Byk Qeybt dvrnd hzrt Mhdidn (.f) faydalananmaq

Hzrt Mhdi (.f) buyurur: "Buludlar ḡuuml;nin qarsn alanda insanlar ḡuuml;ndn nec faydalalarla, qeybt d̄ouml;vr̄uuml;md d mndn el faydalanaقاqlar&ldquo;.

arannews: Hzrt Mhdi (.f) buyurur: &ldquo;Buludlar ḡuuml;nin qarsn alanda insanlar ḡuuml;ndn nec faydalalarla, qeybt d̄ouml;vr̄uuml;md d mndn el faydalanaقاqlar&ldquo;.

Mrhmtli v balayan Allahn adyla.

Allahn n ḡouml;zı salam v salavat briyytin n &uuml;st&uuml;n&uuml; hzrti Mhmmid (s) v ailsin olsun.

"Ey Peymbr, m̄uuml;slimanlar s̄ouml;yl! Mn sizdn peymbrlik (&uuml;mmtin hidayti &uuml;&ccedil;&uuml;n &ccedil;kiln zhmt) m̄uuml;qabilind hli-beytimi sevmkdн baqa bir ey (cir, m̄uuml;kafat) istmirm". (ura sursi, 23-c&uuml; ay) bu Sid Xidri trfindn bel nql olunur. Allah Rsulu (s) buyurub: &ldquo;Ulduzlar asiman hlinin min-amanlq qarant olduu kimi, mnim hli-Beytim () d yer hlinin min-amanlq qarantdr&ldquo;.

Peymbrdn (s) sorudular: &ldquo;Sndn sonra gln imamlar (xiflr, ardcllar) snin hli-beytindndir? Hzrt cavab verdi: Bli, onlarn say 12-dir. Onlarn 9-u H&uuml;seynin nsliindndir. Hams min v msumdurlar&ldquo;. (M&uuml;ntxbul-sr kitab, 6-c v 7-ci b̄ouml;l&uuml;m).

Nql olunan hdislr sasn imamlarn adlar a&ccedil;q kild qeyd olunub ki, birincisi li ibni bi Talib (), sonucusu Qaim (.f.) lqbildir.

Hdis v rvaytlrd ad Qaim olan imam kimdir?

&ldquo;On ki mam&ldquo; qidsin ḡouml;r, hzrt Mhmmddn (s) sonra yer &uuml;zrind m̄uuml;tlq ilahi msum mam olmaldr. D&uuml;nyann sonuna &ndash; Qiyamt G&uuml;n&uuml;n qdr msum bir ilahi H&ouml;cctin varl rtdir. Bu, be &uuml;suliddindn (mzhbi) biridir. (Bzi mzhblr mamt v Allahn daltini &uuml;suliddindn hesab etmirlr).

Allah Rsulunun (s) caniinrinin adlar v saylar ardclqla qeyd olunan m̄uuml;tvatir hdisr tss&uuml;f olsun ki, hli-s&uuml;nn mzhblr trfindn birmnal qbul edilmirlr. Lakin bzi (s&uuml;nni) alimlr Qurann d&uuml;nyann sonuna qdr qalmasna inandqlar &uuml;&ccedil;&uuml;n hli-beytdn d Qurann knarnda bir ksin olmasn rt bilirlr. B&uuml;t&uuml;n slam mnblrind tvat&uuml;r hddind qeyd ediln Sqleyn hdisind ziz slam Peymbri (s) buyurur: &bdquo;&ldquo;Sizin aranzda iki qiymtli mant qoyuram. Quran v mnim hli-Beytim. Onlar Qiyamt G&uuml;n&uuml;n qdr bir-birindn ayrlmayacaqlar&ldquo;.

hli-s&uuml;nn alimi Smhudi bu haqda yazr: &ldquo;Yer &uuml;zrind hr zaman Qiyamt G&uuml;n&uuml;n qdr hli-Beytdn olan bir xin m̄ouml;vcudluu zruridir. Rhbrlik etmk, ona tvs&uuml;l v tmss&uuml;k (ondan tutmaq) etmk &uuml;&ccedil;&uuml;n bir xsin slahiyti olmas lazmdr. gr bir ḡuuml;n onlar (Quran v hli-Beyt) aradan getslr yer-hli d aradan gedck&ldquo;.

Digr s&uuml;nni alimi bni Hcr deyir: &ldquo;Peymbr (s) hli-Beytindn rhbrliy layiq olan bir xsiyytin m̄ouml;vcudluu m̄uuml;tlqdir&ldquo;. bn Hcrin v Smhudinin istinadlar hr chtdn eyni faktlarla dlalt edirlr.

Hr zaman olduu kimi, d̄ouml;vr̄uuml;m&uuml;zd d hzrt Mhmmdin (s)

soyundan ilahi rhbr ehtiyac olduu etibarl mnblrd tsdiq edilib. Zamanmzn ilahi rhbri, msum imam kimdir? Sonuncu Peymbrin (s) hadtindn sonra ardcllqla 11 msum imamn yaamas mlumdur. 12-ci msum imam, sonuncu ilahi rhbr, ad Peymbrin (s) ad olan, &uuml;mmtin xilaskar kimi tannan hzrt Mhd (.f) hicri-qmri tqviminin 255-ci ilind aban aynn 15-d Iraqn Samira hrind, s&uuml;bh &ccedil;anda, Hsn sri kimi mhur olan on birinci imam Hsn ibn linin () evind d&uuml;nyaya g&ouml;z a&ccedil;mdr. On birinci mam 28 il yaam v baqa &ouml;vlad olmamdr.

Sonuncu mamm (.f) ad v lqbi ziz Peymbrimizin (s) ad v lqbi il eyni olsa da, msum imamlar Hzrti (.f) qeyb d&ouml;vr&uuml;nd ad il yad etmkdn &ccedil;kindirmi, I-H&ouml;cct olaraq (yaxud sil adndan baqa b&uuml;t&uuml;n lqblri il) ssymi taprmlar. Buna baxmayaraq, tarixi mnblrd &uuml;&ccedil;y&uuml;zdn &ccedil;ox lqb Hzrt (.f) nisbt verilib. Bunlarn n mhurlar aadaklardr; Mhd, Mnsur, Sahibul-mr, Sahibuz-Zaman, Saleh, H&ouml;cctullah, Moud v sair. n &ccedil;ox istifad ediln lqbi imam Mhdidir (.f).

Hzrt (.f) be yana qdr atas 11-ci msum imam hzrt Hsn bin linin () yannda x&uuml;susi raitd yaayb. Hicri-qmri tqvim ilinin 260-c ilind (Rbiul-vvl aynda) atas (Abbsi xilafti trfindn) hid edildikdn sonra Hzrtin (.f) Ki&ccedil;ik Qeybt d&ouml;vr&uuml; balayb.

#### 16:36 20.02.24] [مەندىس ثاپت ايتا،

mamt ocana mhrm olan sdaqtli m&ouml;minlr (ilr) be yal imam sonuncu df atasnn cnaz namazn qlanda ziyart etmilr. Bu, Hzrtin (.f) sonuncu &uuml;mumi g&ouml;r&uuml;&uuml; olmudur. Tqribn altm doqquz (69) il - 329-cu (h.q) il qdr davam edn ki&ccedil;ik qeybt (eybti Sura) d&ouml;vr&uuml;nd d&ouml;rd x&uuml;susi naib (n&uuml;maynd) vasitsil m&ouml;minlrl (ilrl) laq saxlamdr. Ki&ccedil;ik qeybt d&ouml;vr&uuml;n&uuml;n sonuncu n&uuml;mayndsi li ibn Mhmmid Smuri &ouml;mr&uuml; baa &ccedil;atmam Zman mamndan (.f) ald son g&ouml;strilr sasn, &ouml;hdsind olan vzifni layiqinc yerin yetirrk, Ki&ccedil;ik Qeybt d&ouml;vr&uuml;n&uuml;n baa &ccedil;atdn se&ccedil;ilmi ilr bildirmidir. Bellikl 329-cu (h.q) ilindn etibarn bu g&uuml;n&uuml;m&uuml;z qdr B&ouml;y&uuml;k Qeybt (eybti Kubra) d&ouml;vr&uuml; davam etmkddir. B&ouml;y&uuml;k Qeybt d&ouml;vr&uuml;n&uuml;n sonu Allahdan baqa he&ccedil; ks blli deyil. Bu d&ouml;vr yalnz Allahn iradsil sonlanacaq. Lakin z&uuml;hur &ouml;ncsi bzi lamtlrin v hadislrin ba vercyi qeyd edilib.

B&ouml;y&uuml;k Qeybt d&ouml;vr&uuml;nd Hzrtdn (.f) faydalanaq m&uuml;mk&uuml;nd&uuml;rm&uuml;?

Qeyb prdlri arxasnda olan sonuncu msum mamm (.f) hans faydalar, tsir v brkti ola bilr? Bu m&ouml;vzunun m&uuml;zakirsi zaman etibarl v dqiq mnblr m&uuml;racit edilmidir. Ancaq o zaman qar trfin &uuml;bhlri v iradlar hllini tapm olar. Ibtt, &ccedil;ox geni v hatli bir m&ouml;vzunu ki&ccedil;ik mqald tam izah etmk m&uuml;mk&uuml;n olmasa da, bzi mqamlara x&uuml;susi diqqt y&ouml;nlitmkl, m&ouml;vzuya iq salmaa &ccedil;alacaq.

Msum mamm h&uuml;zurunda nec faydalananmamz, yaxud qeybt d&ouml;vr&uuml;nd nlrn mhrum olduumuzu bilmk zruri msldir. Aydn msldir ki, ilahi rhbrin varl ictimayyt &uuml;&ccedil;&uuml;n bir faydadr. Qeybt d&ouml;vr&uuml;nd insanlar v d&uuml;nya &uuml;&ccedil;&uuml;n hans faydalar m&ouml;vcuddur?

Tss&uuml;flr olsun ki, sonuncu H&ouml;cct (.f) haqqnda thqiqat v aradrlma ya

aparlmr, ya da &ccedil;ox az aparlr. Bu da, Hzrtin (.f) tannmasnda ciddi q&uuml;surlara yol a&ccedil;r. Shlnkarlq v tnblilik sonuncu ilahi Nurdan (.f) faydalanmamz mhdudladrr.

Hzrtdn (.f) qeybt d&ouml;vr&uuml;nd ondan nec faydalanacaqla bal soruulduqda, bel cavab verir: "Buludlar g&uuml;nin qarsn alanda insanlar g&uuml;ndn nec faydalanrlarsa, qeybt d&ouml;vr&uuml;md d insanlar mndn el faydalanacaqlar". (Kmalud-din v tamamun-nemt, shif 485). Hzrtin (.f) uzun&ouml;m&uuml;rl&uuml;l&uuml;y&uuml; d &uuml;bh yaradacaq mqamlardan biridir.

Cabir ibni Abdullah Nisa sursi, 59-cu aysind qeyd ediln "mr sahiblri" haqqnda ziz slam Peymbrindn (s) soruur. Hzrt (s) buyurur: "Onlar mnim davam&ccedil;larm (xlfirim) v mndn sonra m&uuml;slimanlarn imamlardr. Onlarn birincisi li ibni bi-Talibdir (). Sonra ardcllqla Hsn ibni li (), H&uuml;seyn ibni li (), li ibni H&uuml;seyn (), Mhmmid ibni lidir (). O, T&ouml;vratda "Baqir" adyla tannr v sn (Cabir m&uuml;racit olunur) qocalan &ccedil;anda onu (mam Baqiri) g&ouml;rcksn. Hr vaxt onu g&ouml;rsn mnim salamm ona s&ouml;yl! mam Mhmmid ibni lidn () sonra Peymbr (s) davam edir: Cfr ibni Mhmmid (), Musa ibni Cfr (), li ibn Musa (), Mhmmid ibni li (), li ibni Mhmmid (), Hsn ibni lidn () sonra ad v k&uuml;nysi mnim admdan v k&uuml;nymdn olan Mhdidir. O, (sonuncu &ouml;vlad), insalarn g&ouml;z&uuml;n g&ouml;r&uuml;nmyck v onun qeybt d&ouml;vr&uuml; o qdr davam edck ki, ancaq drin v m&ouml;hkm iman sahiblri ona olan qidlindr qalacaqlar". (Ynabiul-mvddh)

Bu hdis mam Mhdinin (.f) hyatda m&ouml;vcudluunu s&uuml;buta yetirn, dostlarn v m&uuml;xaliflrin &uuml;bh v suallarna dolun bir cavabdr. slam dininin prinsiplrin sasn, "hr g&ouml;z g&ouml;r&uuml;nmyn onun yoxluuna dlalt etmir" qaydas bu yerd hqiqtin s&uuml;butudur.

Yerin v g&ouml;y&uuml;n yaradldan sonra sabit halda qalmasnn sas sbblrindn biri yer &uuml;z&uuml;nd ilahi bir h&ouml;cctin olmasdr. Allah hr eyi hikmt sasnda yaradb. lahi hikmti anlamaq &uuml;&ccedil;&uuml;n m&ouml;hkm v sabit imana ehtiyac var. mam Sadiq () m&ouml;minlrin miri hzrt lidn () bel nql edir: "Bilin (agah olun)! Yer &uuml;z&uuml; he&ccedil; bir vaxt lahi h&ouml;cctsiz qalmayacaq. Lakin Allah-Tala bndlrinin haqszlqlarna v israflarna g&ouml;r batini g&ouml;zrrini (g&ouml;r&uuml;b, drk etm qabiliyytini) mam tanmamaq &uuml;&ccedil;&uuml;n kor etmidir.

[مهندس ثابت ایتا، 20.02.24]

gr yer &uuml;z&uuml; bir saat lahi h&ouml;cctsiz qalsa, yer &ouml;z hlini &ouml;z&uuml;nd qrq edr". (I-eybt, Nomaniy: 141).

Bu hdislrdn iki ntic hasil olur:

lahi h&ouml;cctin varlnn zruriliyi; Msum mama (harda v nec yaamasndan asl olmayaraq), m&uuml;tlq ehtiyac var.

lahi h&ouml;cctin faydal olmas; Msum mam hm insanlarn arasında yaayanda, hm qeybd olanda d&uuml;nya ondan eyni formada faydalanr. Bu faydalanma iki hissdn ibartdir: a) &Uuml;mumi faydalanma; mam Mhdinin (.f) varl yer &uuml;z&uuml;nd yaay &uuml;&ccedil;&uuml;n sbbdir. B&uuml;t&uuml;n almlr canl v cansz Allahn h&ouml;cctlrini drk edib tanyanlar. Canllarn &ccedil;kdiyi hr bir nfs lahi h&ouml;cctin varlnn tsir v brktlidir. mam Sadiq () buyurur: "Ey Davud, gr biz olmasaydq n &ccedil;aylar axard, n meyvler yetirdi, n d ki, agaclar yallaard". (I-xrayic, Sid ibn Hebtullah Ravndi).

mamn "biz" klmsi &uuml;bhsiz ki, on d&ouml;rd msumlarn hamsna aiddir. &Ccedil;&uuml;nki onlarn hams vahid bir nurdur. mamm v&uuml;cudundan &uuml;m&uuml;mi faydalanma, tsir v brktlrindn biri d yaradla ruzi verilmsidir. diylh duasnda on bir imam yad olunduqdan sonra hzrt Mhdi (.f) haqqnda olan "onun brkti yaradln ruzisi tmin olunur" c&uuml;mlsindn a&ccedil;q v aydn kild qeybdn yaradla &ccedil;atan faydann ahidi oluruq. (Mfatihul-cinan, diylh duas) Allah g&ouml;yldn yamur edirms tbit ar itkilrl qarlaa bilr. Yamurun saysind tbit, nbatt, heyvanat v nsanlq canldr. Yamurun da yamasna sbb mamm varldr. Allah mhz sonuncu H&ouml;cctin (.f) vasitsil b&uuml;t&uuml;n d&uuml;nya yaamn trii hidayt y&ouml;nldck.

Hzrt (.f) almin ruhudur ki, cismin yaamas ona baldr. Ruh bdndn &ccedil;xarsa, bdn csd olar. Ruh insan bdnini hat etdiyi zamana qdr nsan ayaqdadr. Ruh bdnd ikn cisim qidalanr. Bdnin n ki&ccedil;ik damar ruh vasitsil qidalanr. B&uuml;t&uuml;n bu yaradl almin Allah trfindn ruzi verilir. Buna sbb is maddi almin ruhunun olmasna xatirdir. Ntic etibaril, hyatn varlnn hzrt Mhdii (.f) xatir olduuna inanrq. b) X&uuml;susi faydalanma; Bu fayda Hzrtin (.f) ilahi rhbrliyin, sonuncu msum h&ouml;cct olmasna etiqad ednlr aiddir. mam Mhdi (.f) tam dalt imamdr. Mslnin g&ouml;vhri is m&ouml;minlrin sdaqt v imanda olan vfalardr. Tbii ki, lahi H&ouml;cctin (.f) diqqt v mrhmtinin bu qismindn olan insanlara x&uuml;susi v &ouml;zl olmasn dalt &ouml;z&uuml; tlb edir. slam dininin mntiqin sasn inanc, qeyri-inancyla brabr ola bilmz. Bir &ouml;m&uuml;r mam (.f) g&ouml;rmk &uuml;&ccedil;&uuml;n gec-g&uuml;nd&uuml;z &ouml;z&uuml;n&uuml; islah edn, hyatn xobxtliyini v axirt sadtini Zamann mamyla (.f) g&ouml;rn xs &uuml;bhsiz sahibi trfindn &ouml;zl l&uuml;tflr yiylnc. N&uuml;mun olaraq, m&uuml;sbt tsirli v brktli faydardan bir ne&ccedil;sini qeyd etmkl m&ouml;vzunu yekunladraq;

1.&Uuml;mid verici;

Yaadmz d&ouml;vrd ba alb gedn z&uuml;lm&uuml;n qarsn yalnz mam (.f) alacaq.

2.Blar aradan qaldrimas;

&uuml;bhsiz hzrtin dualar saysind slam dini, hli-Beyt () Mktbi yaayr.

3.M&ouml;minlrin hidayti;

C&uuml;m g&uuml;n&uuml; imam Mhdii (.f) hsr olunmu bir g&uuml;nd&uuml;r. C&uuml;m g&uuml;n&uuml;nd Hzrtin (.f) x&uuml;susi bir ziyartnamsi vardr. O hzrt veriln salamlarn birind biz bu c&uuml;mlni oxuyuruq: "Salam olsun sn, ey Allahn nuru ki, o nurla (nurun vasitsil) hidayt axtarnda olanlar hidayt olunur".

4. M&ouml;minlrin &ccedil;tinliklrinin hlli;

M&ouml;minlrin &ccedil;tinliklri Hzrtin l&uuml;tf&uuml; il hll olunur. Yen o Hzrtin (.f) ziyartnamsin m&uuml;racit edirik: "Onun vasitsil m&ouml;minlrin &ccedil;tinliklri aradan qaldrlr, frc hasil olur". (Mfatihul Cinan)

slam Peymbri (s) buyurur: "Siz qar hr kim yaxlq ets, siz ona m&uuml;kafat verin. mkannz olmasa, onun &uuml;&ccedil;&uuml;n dua edin ki, yaxlq edn xs onun etdiyi yaxla qar sizdn vz g&ouml;rd&uuml;y&uuml;n arxayn olsun".

Bu m&ouml;vzuda Quranda oxuyuruq: "Yaxln cavab ancaq yaxlq deyildirmi? "(r-rhman sursi, 60-c ay)

16:36 20.02.24 [مهند ثابت ایتا]

mam Zamann (.f) vasitsil biz &ccedil;atan hr bir xeyir v brkt hddindn artq

olunan ikramdr, ehsandr v yaxlq. B&uuml;t&uuml;n briyyt birlib lahi H&ouml;ccti (.f) layinqinc m&uuml;kafatlandrmaq ists bel, g&uuml;c v q&uuml;drti yetmz. lahi q&uuml;drtin, rhmtin, ehsan v sxavtin qarsnda b&uuml;t&uuml;n briyyt acizdir. Bu baxmdan qeyd olunan rvaytin ikinci mzymununa sasn Zhra Yusifini (.f) dua etmk bizim vzifmizdir. O Hzrtin (.f) haqqnda ediln dualarn brkti d dua edn qaydr. Hr vaxt hr hans istk &uuml;&ccedil;&uuml;n dua etsk, ilk n&ouml;vbd uca Allaha mam Mhd (.) haqda dua edib, sonra &ouml;z istklirimizi dilyk. B&uuml;t&uuml;n lahi nemtlr &uuml;&ccedil;&uuml;n Uca Allaha &uuml;k&uuml;r etmk hr bir qulun borcudur. Qul uca Rbbini ssldiyi zaman &ouml;z mamm yad edirs bu &ouml;z&uuml; bir n&ouml;v Allaha olan &uuml;k&uuml;rd&uuml;r. &uuml;k&uuml;r&uuml;n sas rtlrindn biri is ilahi nemtirl d&uuml;zg&uuml;n davranmaqdr. gr davran d&uuml;zg&uuml;n olsa, &uuml;k&uuml;r yerin yetirilmi olur.

Allah and veririk izzt v clalna, Peymbr (s) v Onun pak ailsinin haqqna, Zmanmizin mamm (.f) b&uuml;t&uuml;n blalardan qorusun!

O Hzrtin (.f) rfli z&uuml;hurunu tezldirsin!

mam Mhdinin (.f) gliil qaranllqlara qrq olmu d&uuml;nyamz iqlandrsn!

Bizi o Hzrtin (.f) glii &uuml;&ccedil;&uuml;n xeyir ml sahiblirdn qrar versin!